

## Cu<sub>2</sub>Se DİODUNUN TUTUMUNUN TƏYİN EDİLMƏ METODU

H.A. ABBASOV

Azərbaycan Memarlıq və İnşaat Universiteti  
Ayna Sultanova, 5

S.İ. MEHDİYEVA, M.M. CAVADOVA


Azərbaycan MEA Fizika İnstitutu,  
H. Cavid pr. 33, AZ 1143, Bakı, Azərbaycan

Mis hallogenidi əsasında hazırlanmış diodun operator metodu vasitəsilə Kirxhof qanunlarından istifadə edərək nəzəri yolla qapalı dövrədə cərəyan və gərginliyin tarazlığını nəzərə alınmaqla tutumun qiyməti təyin edilmişdir. Dyumel tənliklərini həll etməklə operator metodu ilə siqnalın sönmə müddəti, daha doğrusu kondensator və diod dövrəsindəki cərəyanın tamamilə sıfır düşməsi təyin edilmişdir. Nəticədə giriş müşqavimətinə qiymətlər verməklə diodun tutumu təyin edilmişdir.

Son illərdə metal – dielektrik yarımkənarıcı tərkibli diodların tədqiqatı yüksək əlaqəli cihazların meydana gəlməsinə səbəb olmuşdur. Bu cihazların əsas üstünlükleri onların elektrik enerjisi tələb etmədən informasiyani yadda saxlamaları, hazırlanma texnologiyasının sadəliyi, yüksək temperaturaya davam götirməsi və böyük tezliyə malik olmasıdır.

AzSSR-i Fizika İnstitutunda mis hallogen çevrici diodları hazırlanmış və bir sıra müəlliflik şəhadətnaməsi alınmışdır. Məqalədə diodun iş rejimi araşdırılmış və tutumunun təyin edilməsinin yolu göstərilmişdir. Diodun konstruksiyası və daxilində gedən fiziki proseslər onun tutumuna təsir göstərir. Digər tərefdən qeyd etmək lazımdır ki, tutum öz növbəsində diodun işləmə tezliyinə təsir göstərir. İnteqral elementlərdə diodun ekvivalent sxemini müxtəlif variantlarda göstərmək olar, lakin bütün sxemlərdə tutum dioda paralel birləşdirilməlidir.

Cu<sub>2</sub>Se diodunun kommutasiya sxemlerində yüksək tezlikdə işləməsi üçün tutumun miqdarı əsas parametr kimi nəzərə alınmalıdır. Ona görə də, Cu<sub>2</sub>Se diodunu çevrici rejimdə işini araşdırmaq lazımdır. Diodun dövrəsinin dolma və boşalma zaman sabiti ( $C_d$ ) onun çevrilmə tezliyinə təsir göstərir. Bu nöqtəyi nəzərdən Cu<sub>2</sub>Se diodunun tutumunun təyin edilməsi vacibdir.




Şəkil 1. Cu<sub>2</sub>Se diodunun ekvivalent sxemi.

Bu məqsədlə diodun ekvivalent sxeminin və tutumunun təyin edilməsi məsələsi qarşıya qoyulmuşdur.

Dinamik rejimi araşdırmaq üçün və  $C_d$  kəmiyyətini tapmaq üçün diodun dövrəsinə  $r$  müşqavimətini əlavə edirik (Şəkil 1).  $r$  müşqavimətinə diodun iş rejiminə araşdırmaq üçün paralel ikişəali ossilloqraf qoşulur. Diodun impuls rejimini araşdırmaq üçün dövrənin girişinə sinusoidal siqnallar verilir. Siqnalın müsbət yarıperiodunda diodun müşqaviməti kiçik olur və dövrədə cərəyan maksimum olur, və gərginlik tamamilə  $r$  müşqavimətində düşür.

Giriş siqnalının istiqamətinin dəyişməsilə diod bağlanır və dövrədə cərəyan  $C_d$  tutum cərəyanı ilə xarakterizə edilir. Bu cərəyan keçid cərəyanı adlanır.



Şəkil 2. Cu<sub>2</sub>Se diodunun çevrilmə zamanı ssilloqramması.

Keçid cərəyanının qiymətini təyin etmək üçün Kirxhof qanunlarının operator formasında yazılan tənliklərindən istifadə edək. Bu tənliklər aşağıdakı kimi yazılır:

$$\begin{aligned} u &= i_1 r + i_2 r_d \\ u &= i_1 r + C_d \int \frac{1}{i_3 dt} \\ i_1 &= i_2 + i_3 \end{aligned} \quad (1)$$

Cərəyan və gərginliyin ani qiymətlərini əvəz etməklə (1) tənliyini operator şəklində belə ifadə etmək olar:

$$\left. \begin{aligned} U(P) &= I_1(P)r + I_2(P)r_d \\ U(P) &= I_1(P)r + \frac{I_3(P)}{C_d P} + \frac{U_C(0)}{P} \\ I_1(P) &= I_2(P) + I_3(P) \end{aligned} \right\} \quad (2)$$

Harada ki,  $U(P)$  - giriş gərginliyinin operator forması;  $I_1(P)$ ,  $I_2(P)$ ,  $I_3(P)$  - cərəyanın operator forması, budaqlarda uyğun olaraq  $i_1$ ,  $i_2$ ,  $i_3$ ;  $r$  - məhdudlaşdırılmış müşqavimət;  $r_d$  - diodun bağlı halda müşqaviməti.

Buradan alırıq:

$$\frac{r_d(U_p) - (r_d + r)\frac{U_C(0)}{0}}{(r + r_d)\frac{1}{C_d} + r \cdot r_d} \quad (3)$$

Qeyd etmək lazımdır ki, siqnal verildikdə dövrədə müsbət impulsda diod açılır və budaqlardan  $i_1, i_2, i_3$  cərəyanı axır. Bu cərəyanlar məhdudlaşdırıcı müqavimətlə və diodun müqavimətilə təyin edilir. Düz istiqamətində diodun müqaviməti tutumun müqavimətindən kiçik olduğuna görə diodun açıq vəziyyətində  $C_d$  tutumundan cərəyan keçir və  $t_1$  müddətində (şəkil 2)  $C_d$  tutumunun qütblerindəki gərginlik açıq diodun üzərinə düşən gərginliyə bərabər olur.  $t_2$  müddətində  $C_d$  tutumunun gərginliyi boşalar və  $t_2$  zamanının axırında tutum tam boşalmış vəziyyətdə olur. Əgər gərginlikdə diod bağlanırsa, mənfi siqnalın amplitudası tamamilə tutuma qoşulmuş olur.

$t=t_3$  anında  $C_d$  tutumundan maksimal dolma cərəyanı keçir və tutum dolduqca bu cərəyan azalır, sonra sıfıra enir.  $i_3$  cərəyanını təyin etdikdə  $U_f=0$  qəbul edirik. Ona uyğun olaraq (3) tənliyi aşağıdakı şəkildə yazılır.

$$I_3(P) = \frac{r_d(U_p)}{\frac{r+r_d}{C_d \cdot P + r \cdot r_d}} \quad (4)$$

harada ki,

$$\frac{\frac{r_d(U_p)}{r+r_d}}{C_d \cdot P + r \cdot r_d} = y(P)$$

operator keçiriciliyi alınır.

$y(P)$ -ni aşağıdakı kimi göstərmək olar:

$$y(P) = \frac{1}{r \left( \frac{r+r_d}{C_d \cdot r \cdot r_d} \right)} = \frac{1}{r} e^{-at} = y(t) \quad (5)$$

harada ki,

$$a = \frac{r+r_d}{C_d \cdot r \cdot r_d} \quad (6)$$

$i_3$  jərəyanının originalı qısa müddətli sıçrayışlı  $\tau$  (Dyumel inteqralı) uzunluğuna malik impulsla təyin edilir.

$$i_3(t) = \int u(\tau) y_1(t-\tau) dt = - \int -A \frac{a}{r} e^{-a(t-\tau)} (e_2^{-at} - e_3^{-at}) \quad (7)$$

$$C_d = \frac{(r+r_d)(t_3-t_2)}{2400 rr_d} \quad (10)$$

Qəbul edək ki,  $t = 60 \frac{1}{a}$  müddətdə keçid cərəyanı tamamilə sönür.

Təcrübə göstərir ki, bu vaxt sinusoidal siqnalın uzunluğunun bir hissəsinə təşkil edir. Bunları nəzərə alaraq dəqiqliklə yaza bilərik ki,

$$a = \frac{60}{t_{sam}} \quad (8)$$

(6) və (8) düsturlarını birləşdirsek:

$$C_d = \frac{(r+r_d)t_{sam}}{60rr_d} \quad (9)$$

Cərəyanın tam sönmə müddətini  $t_3-t_2$  (şəkil 2) 40-a bölməklə qiymətləndirmək olar

Qeyd etmək lazımdır ki,  $r_d > r$  rolduğundan (10) ifadəsini kiçik bir xəta ilə aşağıdakı kimi yazmaq olar:

$$C_d = \frac{t_3 - t_2}{2400 r} \quad (11)$$

Beləliklə,  $r = 10$  Om qəbul etsək və  $t_3 - t_2 = 1$  mks olarsa,  $C_d = 40 \text{ nf}$  olar. Bu kəmiyyət diodun tutumudur. Tutumun bu qiymətinə kontaktlararası və diodun çıxışları ilə gövdəsi arasındakı tutum daxildir.

Cu<sub>2</sub>Se diodonun tutumu onun impuls sxemlərində işlədiyi zaman böyük əhəmiyyət kəsb edir. Belə ki, bu parametr diodon yüksək tezlikdə işləməsini təmin edir.

- 
- [1] Q.A. Abbasov i dr. O primenenii razlıqnx elementov kommutatsii dlya peredaçi i raspredeleniya informatsii. Fizika, «Elm». Baku, 2002, №2. (Rusca)
  - [2] Q.A. Abbasov i dr. O postroyenii kommutatora s ispolzovaniyem diodov na osnove slojnih poluprovodnikov. Fizika, «Elm», Baku, 2002, №3. (Rusca)
  - [3] V.C. Fərəcov. Yarımkeçirici inteqral sxemlər. Dərs vəsaiti, Bakı. AzTU-nun nəşri, 1996.
  - [4] R.M. Hümbətov. Sənaye elektronikası. I və II cild. Bakı. ADNA-nın nəşri, 2001.

**H.A. Abbasov, S.I. Mehdiyeva, M.M. Javadova**

### THE DETERMINATION OF DIODE CAPACITY ON THE BASE OF Cu<sub>2</sub>Se

The diode capacity on the base of Cu<sub>2</sub>Se is obtained. The time of the current collapse in the circuit of capacitor and diode and also diode capacity value are calculated using the operator method of the solving of the current and voltage balance equation.

Н.А. АББАСОВ, С.И. МЕХТИЕВА, М.М. САВАДОВА

**Г.А. Аббасов, С.И. Мехтиева, М.М. Джавадова**

**ОПРЕДЕЛЕНИЕ ЕМКОСТИ ДИОДА НА ОСНОВЕ Cu<sub>2</sub>Se**

Определена емкость диода на основе халькогенида меди (ХМ). Используя операторный метод решения уравнений баланса токов и напряжения, вычислены время полного прекращения тока в цепи конденсатора и диода, а также величина емкости диода.

*Received: 10.01.07*